

14 İyun Ümumdünya Qan Donoru Günüdür

Biz bir-birimizə həmişə, hər yerdə yardımçı olmalıyıq

Qan minlərlə ananı, körpə uşaqları, xəsarət alanları vaxtsız ölümdən xilas edir

Orqanizmin sağlam qalması üçün müəyyən amillər var ki, onlardan biri, daha doğrusu, ən mühümü qan və onun komponentləridir. Bədəndə qan dövranı pozulduğda insan müxtəlif sağalmaz xəstəliklərə tutulur. Ona görə də “Başqalarını düşün, qan ver, həyatla bölüş” devizi ilə keçirilən ümumdünya qan donoru kampaniyası da ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək məqsədi daşıyır. Çünkü qan donorluğu insan həyatını xilas edən xeyirxah addımlardandır.

14 iyun 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi ilə bağlı qərar qəbul edilib.

300-400 milliqram qanla bir insan həyatı xilas oluna bilər

Uzun illər hematoloji xəstələrin müalicəsi ilə məşğul olmuş, hematologiya və səhiyyənin təşkili üzrə felsəfə doktoru, qan xəstəlikləri üzrə mütəxəssis kimisi bir çox beynəlxalq konfransların (ABŞ, Fransa, Türkiye, Kanada və s.) iştirakçısı və məruzəcisi olan Mehparə Kazımovanın fikrincə, insan orqanızmində qanın müəyyən kritik həddi mövcuddur. Bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır: "...Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirə bilər. Buna görə də donorun 300-400 milliqram qanı ilə tam bir həyat xilas etməsi tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğunu hallarla üzləşə bilər. Qan insan orqanızmı üçün həyatı əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qan mübadiləsini təmin edir. Qanı heç bir başqa preparatla əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar..."

Təessüflə qeyd etməliyik ki, dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Tecrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü və təmənnəsiz donorların qanıdır. Bilməliyik ki, təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.

Doktor M.Kazımova onu da vacib sayıv ki, ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istenilən vaxtda əlcətan olması çox vacibdir və bu, donor qanına tələbatı artırır: "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğunu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi" və "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi" barədə əmrləri de donor qanına tələbatın ödənilməsinə yönəldilib. Lakin donorluğun inkişafı üçün yalnız Səhiyyə nazirliyi deyil, müxtəlif dövlət və qeyri-hökumət qurumları, KİV-lər də öz töhfəsi ni verməlidir. Hazırda dünyadan 60-dan çox ölkəsində sırf könüllü donorluq əsasında qanvermə xidmətləri fəaliyyət göstərir".

Hər il bütün dünyada insanların həyatını xilas etmək və sağlamlığını yaxşılaşdırmaq məqsədi ilə donorlar tərəfindən ən azı 100 milyon doza qan verilir. Buna baxmayaraq, köçürmək üçün qa-



na tələbat durmadan artır. Təessüf ki, hələ də bir çox ölkələr mövcud tələbatın öhdəsindən gələ bilmirlər.

70-dən artıq ölkədə donorlar var

Təcili cərrahiyyə əməliyyatları, o cümlədən artmaqdə olan yol-nəqliyyat qəzaları neticesində xəsarət almış insanların, habelə anadangəlmə bəzi xəstəliklərin müalicəsi üçün qan və onun komponentləri lazım olur. Donorların, ümumiyyətə, dünyada sayının az olmasına, yeni əhalinin ümumi sayının cəmi 1 faizini təşkil etməsi üzərindən göstərici deyil. Nəzərə alaç ki, onlar da cəmi 70-dən bir az artıq ölkədə yaşayırlar. Qan üzrə mütəxəssis hesab edir ki, tibbin elə bir sahəsini tapmaq çətindir ki, orada insan sağlamlığının və həyatının xilas olunması üçün qan komponentlərinin köçürülməsindən istifadə edilməsin: "Onu da qeyd edək ki, Azərbaycanda donor qanının ve onun komponentlərinin təmin edilməsi üzrə milli siyasetin əsas prinsipləri formalaşdırılıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən 2005-ci ildə Azərbaycanda "Talassemiyasız həyat namine" layihəsinin icrasına başlanılması ilə ölkədə səhiyyənin bu vacib sahəsində əhəmiyyətli dəyişikliklər müşahidə edilməyə başlandı. Bu proqramın həyata keçirilməsi çərçivəsində 2009-cu ildə Bakı şəhərində Talassemiya Mərkəzi istifadəyə verilib. Mərkəzdə talassemiyadan əziyyət çəkən xəstələr pulsuz zəruri dərman preparatları əldə edirlər.

Milli Məclisin qəbul etdiyi "Qanın, qan komponentlərinin donorluğunu və qan xidməti haqqında" Azərbaycan Respublikası Qanunu 2005-ci ilin may ayında Azərbaycan Prezidenti tərəfindən təsdiq olunub. 2006-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən "Qanın, qan komponentlərinin donorluğunu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı" (2006-2010 və 2011-2015) da bu qəbildən olan sənədlər sırasına daxildir..."

Donorluğun koronavirusa qarşı mübarizəsi

Donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi (MQB-in veb.saytın yaradılması, videokliplərin çəkilməsi, plakatların və kitabçaların çap edilməsi, KİV-lər vasitəsilə çoxsaylı çıxışlar, donorların forumlarının keçirilməsi və s.) iləbilə donorların sayının və tədarük edilmiş qan və onun komponentlərinin miqdarının artırmasına getirib çıxarıb: "Heydər Əliyev Fondunun çağrımasına uyğun olaraq, təkcə Bakı şəhərində deyil, ölkənin digər regionlarında da fəaliyyət göstərən müəssisə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil olunur. Donorluq aksiyalarının təşkilində tibb işçiləri daha çox fəallıq nümayiş etdirilər. Onlar qrafik əsasında müntəzəm olaraq qan verirlər. Bütün bu tədbirlər qan komponenti ehtiyatının toplanmasına və təmin edilməsinə getirib çıxarır. Donorlar ən dəyərli, heç bir texnologiya ilə əldə edilməyən, satın alınma və əvəz oluna bilməyən nemət sayılan cansağlığının bərpası üçün başqalarına öz qanını verirlər. Təsadüfü deyil ki, donor sözü qədim latinca "donore", yəni "bəxş etmək" deməkdir. Bir çox hallarda onların hədiyyəsi digər insanın həyatını xilas edir".

Bu gün artıq bütün dünyani çənginə alan koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirlərində də qanvermənin necə əhəmiyyətli olması faktoru özünü bir daha qabarıl şəkildə göstərdi. Hətta virusa yoluxub, onunla döyüşərək qalib gəlmiş pasiyentlərin sağaldıqlandan sonra verdikləri qan digər xəstələrin həyatlarını xilas edəcək qədər dəyərli hesab edilir. Buna görə də donorluq bir könüllülük hərəkatı kimi genişləndirilməli, daha çox ictimaiyyəti özünə cəlb etməlidir.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"